



Doğma, canım-varlığım qədər
sevdim Azərbaycanım
mənim qibləgahımdır

Ilham Aliyev



Qəzet 1921-ci
ildən çıxır

ŞƏRQ qapısı

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 216 (20.870)

19 noyabr 2013-cü il, çərşənbə axşamı

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Ukraynaya rəsmi səfərə getmişdir. Noyabrın 18-də Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Noyabrın 18-də Kiyevdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olmuşdur. Təkbətək görüşdən sonra iki ölkənin Prezidentləri Şurasının dördüncü iclası keçirilmişdir. Ukrayna Prezidenti Viktor Yanukoviç və Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etmişlər.

* * *

Həmin gün Kiyevdə Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olmuşdur. Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç mətbuata bəyanatlarla çıxış etmişlər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Kiyevdə, onun üçün ayrılmış dövlət iqamətgahında Ukraynanın Baş naziri Nikolay Azarov ilə görüşmüşdür.

* * *

Noyabrın 18-də Ukraynaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyevdəki Heydər Əliyev parkında görülən işlərlə tanış olmuşdur.



Uzunoba Su Anbarının ətrafında yeni meyvə bağı salınmışdır

Ölkəmizdə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət uğurla davam etdirilir. Ekoloji problemlərin həllinə ciddi diqqət yetirən, təbiətin qorunması və zənginləşdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyan Prezident İlham Əliyev demişdir: *“Bu sahə hamı üçün prioritet olmalıdır. Çünki biz bu torpaqda yaşayırıq, bu havanı uduruq. Azərbaycanda ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtidir”*.

Yaşıllıqların artırılmasında və onların qorunmasında ənənəvi olaraq keçirilən iməciliklərin də mühüm rolu vardır. Noyabrın 16-da muxtar respublikada payız mövsümünün növbəti iməciliyi keçirilmiş, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri yaşıllıq zolaqlarında və meyvə bağlarında çalışmış, yeni tinglər əkməşlər.

Naxçıvan Muxtar Respublikası Ali



Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Uzunoba Su Anbarının ətrafındakı ərazidə keçirilən iməcilikdə iştirak etmiş, 3 hektardan çox ərazidə yeni meyvə bağı salmışlar.

Yeni salınan meyvə bağının ərazisi əvvəlcədən texnikanın köməkliliyi ilə hamarlanmış, terraslar yaradılaraq ting əkininə hazır vəziyyətə gətirilmişdir. İməcilik zamanı burada 2 mindən artıq yerli şəraitə uyğun meyvə tingləri əkilmiş, ətrafda səliqə-sahman yaradılmışdır. Meyvə bağının suvarılmasında damcı üsulundan istifadə ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkməş, payız iməciliklərində bundan sonra da ting əkinlərinin davam etdirilməsi barədə tapşırıq vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Kəngərli rayonunun Xok kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini regionların hərtərəfli inkişafı təşkil edir. Bu mənada muxtar respublikanın ən gənc rayonu olan Kəngərli

son illər sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Rayonun sosial-iqtisadi göstəricilərinin ilbəlil artması və yaşayış məntəqələrinin inkişafı kəndlərdə

yeni sosial obyektlərin tikilməsi, xidmət sahələrinin yaradılması ilə də xarakterizə olunur.

Noyabrın 18-də Kəngərli rayonunun

Xok kəndində avtomobil yolunun, məktəb binasının, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin açılışı olmuşdur.

Kənd yolu yenidən qurulmuşdur



Müasir yol şəbəkələrinin salınması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Ona görə də muxtar respublikada magistral yollarla bərabər, kənd yollarının inşası və yenidən qurulmasına da xüsusi diqqət yetirilir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, noyabrın 18-də Xok kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildiren lenti kəsmiş, yeni yolun istifadəyə verilməsi



münasibətilə sakinləri təbrik etmişdir.

Kənd sakini Davud Abbasov yolun yenidən qurulmasının, kəndin abadlaşmasının, ümumilikdə, sakinlərin rahat yaşayışına xidmət etdiyini qeyd etmiş, yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Məlumat verilmişdir ki, ümumi uzunluğu

7,6 kilometr olan yol iki hərəkət zolağından ibarətdir. Yenidənqurma işləri zamanı yolda 80 su keçidi tikilmiş, beton kanal çəkilmiş, yola yeni asfalt örtük verilərək rənglənmişdir. Tikinti işləri zamanı yol boyu yaşayış məntəqələrinin girişi və daxili yollarında da təmir işləri görülmüşdür.

mində iştirak etmişdir.

Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov bildirmişdir ki, muxtar respublikada aparılan abadlıq-quruculuq işləri Kəngərli rayonunu

Ardı 2-ci səhifədə

“Heydər Əliyev ili”ndə 15-ci məktəb binası Xok kəndində istifadəyə verilmişdir

Hər bir ölkədə təhsilli və intellektli gəncliyin yetişdirilməsi həm də güclü maddi-texniki bazaya malik olan məktəb binalarının istifadəyə verilməsi hesabına mümkündür. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə məktəb bina-

larının tikintisi diqqət mərkəzində saxlanılmış, şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucaq kəndlərdə belə, yeni təhsil ocaqları yaradılmışdır. Bu gün ulu öndərin təhsil strategiyasının uğurla davam etdirilməsi muxtar respublikamızda da yeni məktəb binalarının tikintisinə

və tədrisin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur.

Noyabrın 18-də Xok kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimi



da əhatə etmiş, rayonun kəndlərində yeni sosial obyektlər tikilmiş, yaşayış məntəqələri müasir görkəm almışdır. Hazırda rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunur, şahmat məktəbi üçün yeni bina inşa edilir, içməli su və kanalizasiya xətləri çəkilir. Eyni zamanda rayonda özəl sektorun inkişafı və yeni müəssisələrin istifadəyə verilməsi əhalinin məşğulluğu sahəsindəki problemlərin aradan qaldırılmasına şərait yaratmışdır. Həyata keçirilən bu tədbirlər təhsil sisteminin də müasir tələblər səviyyəsində qurulmasına səbəb olmuşdur. Son illər rayonda 10 məktəb binası, 2 uşaq musiqi məktəbi üçün binalar tikilmişdir. Ramiz Cəfərov yaradılan şəraitə görə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.

Ali Məclisin Sədri Xok kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Bu gün ölkəmizdə təhsilə, məktəb işinə xüsusi diqqət və qayğı göstərilir. Çünki hər bir ölkənin gələcəyi olan gənclərin hazırlanması məktəblərdən başlanır. Ümummilli liderimiz Heydər Əliyev bu amili yüksək qiymətləndirərək deyirdi ki: *“Təhsil, məktəb Azərbaycanın gələcəyi üçün böyük məsuliyyət daşıyır”*.

təhsil məktəbində müəllim tələbkarlığı və şagird çalışqanlığı ön planda olmalıdır. Muxtar respublikada bu işlərin görülməsi üçün lazımi şərait yaradılmış, müasir məktəb binaları tikilmiş, təhsil ocaqları lazımi tədris avadanlıqları ilə təmin olunmuşdur. Xok kənd

700 intervalında yüksək bal toplamışdır.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirmiş, Kəngərli rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompüter dəsti hədiyyə etmişdir.

Sonra Ali Məclisin Sədri məktəb binasının açılışını etmişdir.



tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurularaq kollektivin istifadəsinə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır”.

“Müəllim səyi və şagird çalışqanlığı hər bir məktəbin nailiyyətlərinin əsasını təşkil

Məlumat verilmişdir ki, məktəb binası 1080 şagird yerlikdir. Binada 60 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 4 kompüter, 2 müəllimlər otağı, kitabxana, idman zalı və bufet vardır.

Məktəbin kitabxana fonduna 10 mindən



onların müəllimə marağı artırılmalıdır.

Ali Məclisin Sədri məktəbə ilk dəfə qədər qoyan birincilərin dərsləri prosesi ilə maraqlanmışdır. Diqqətə çatdırılmışdır ki, 2013-2014-cü tədris ilində Xok kənd tam orta məktəbində birinci sinfə 62 şagird qəbul olunmuşdur.

Müasir informasiya texnologiyalarını tətbiq etməklə tədrisin keyfiyyətini yüksəltmək mux-

tar respublikada qarşıda duran əsas vəzifələr sırasındadır. Məqsəd tədris prosesini xeyli canlandırmaq, təhsilin və biliyin səviyyəsini artırmaq, dərsləri şagirdlər üçün daha maraqlı və başadüşülən etməkdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi məktəblərin yeni kompüter dəstləri və elektron lövhələrlə təminatı vacib məsələdir. Xok kənd tam orta məktəbində də 76 kompüter quraşdırılmış, 4 elektron lövhəli sinif yaradılmışdır.

Dəqiq elmlərin tədrisi zamanı şagirdlərə biliklər nəzəri cəhətdən öyrədilməklə yanaşı, dərslərin praktik mənimsənilməsi də diqqətə yetirilən amillər sırasındadır. Bu gün muxtar respublikada istifadəyə verilən məktəb binalarında müvafiq fənlər üzrə laboratoriyalar yaradılır.

Xok kənd tam orta məktəbinin kimya, biologiya və fizika laboratoriyaları da lazımi avadanlıqlarla təmin edilmişdir.

İdman zalına baxış zamanı qeyd olunmuşdur ki, bədən tərbiyəsi və idman dərslərinin düzgün tədrisi şagirdlərin fiziki cəhətdən sağlam böyüməsinə imkan verir, eləcə də onların müxtəlif idman növlərinə olan maraqlarını artırır. Ona görə də məktəbdə bu fənnin tədrisinə diqqət artırılmalı, yaradılan idman infrastrukturundan lazımcına istifadə olunmalıdır.

Məktəbdə hərbi dərslərin tədrisinə xüsusi diqqət yetirilir. Hər il məktəbin məzunları Heydər Əliyev adına Hərbi Liseyə, eləcə də ali hərbi məktəblərə qəbul olunurlar. Müasir avadanlıqlarla təchiz olunmuş hərbi kabinet bundan sonra da ilkin hərbi hazırlıq fənninin hərtərəfli tədrisinə imkan verəcəkdir.

Məktəbin pedaqoji kollektivi ilə söhbət zamanı Ali Məclisin Sədri qeyd etmişdir ki, hər bir müəllimin fəaliyyəti tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir. Çünki gənc nəslin formalaşması məktəb kollektivinin qarşısında duran əsas vəzifədir. Pedaqoji kollektiv çalışmalıdır ki, gələcəyimiz olan gənclər intellektli və vətənpərvər yetişsinlər. Bu və-



Ali Məclisin Sədri demişdir: “Məktəb işinin təkmilləşdirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi ölkəmizin gələcəyinə xidmət edir. Müəllimlər bilməlidirlər ki, onlar ölkəmizin gələcəyini hazırlayırlar. Şagirdlər isə unutmamalıdırlar ki, onlar bu gələcəyin əsas təminatçısıdırlar. Ona görə də hər bir ümum-

edir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Xok kənd tam orta məktəbində də tədris bu istiqamətdə qurulmuş, uğurlu nailiyyətlər qazanılmışdır. Ötən tədris ilində məktəbin məzunlarından 16-sı ali məktəblərə, 5-i orta ixtisas məktəbinə, 4-ü Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuş, 2 məzun 500-



artıq dərslər və bədii ədəbiyyat verilmişdir. Qeyd olunmuşdur ki, şagirdlərin müəllimlə bəcaqlarının inkişaf etdirilməsi, müxtəlif səpgili materiallarla müəllimə marağın artırılmasında məktəb kitabxanaları əvəzsiz vasitədir. Ona görə də kitabxanada şagirdlərin bilik və bacarıqlarına uyğun tədbirlər təşkil edilməli,

zifələrin icrası üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılmış, müasir məktəb binası istifadəyə verilmişdir. Müəllimlər göstərilən qayğı müqabilində daha səylə çalışacaqlarına söz vermişlər.

Məktəb binasının həyatında da abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

Xok kəndinin idarəetmə qurumları yeni binada yerləşəcək

Həmin gün Xok kəndində yeni kənd mərkəzi də istifadəyə verilmişdir.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mubəriz Əliyev minnətdarlığını bildirərək demişdir ki, kənddə fəaliyyət göstərən dövlət qurumları bu günədək şəraiti olmayan binada yerləşirdi. Lakin bu il kənddə yeni kənd mərkəzi tikilmiş, dövlət qurumlarının fəaliyyəti üçün hər cür şərait yaradılmış, yeni sosial obyektlərin istifadəyə verilməsi kəndi müasirləşdirən qovuşdurmuşdur. İnzibati ərazi dairəsi üzrə nümayəndə demişdir ki, Xok kəndində əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Kənddə 1808 baş iribuyuzlu mal-qara, 15 min başdan artıq xırdabuyuzlu heyvan saxlanılır. 7 min hektara yaxın əkinəyararlı torpağı olan Xok kəndində hazırda

payızlıq taxıl əkini həyata keçirilir. Dövlət tərəfindən verilən güzəştli kreditlər, kənd təsərrüfatının inkişafı üçün yaradılan əlverişli şərait fərdi təsərrüfatların genişləndirilməsinə, məhsul istehsalının artırılmasına, əhalinin sosial rifah halının yüksəldilməsinə səbəb olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəlif Talıbov aparılan kompleks tikinti-quruculuq işləri nəticəsində Xok kəndinin müasir yaşayış məntəqəsinə çevrildiyini bildirərək demişdir: “Müasir kənd bütün sosial problemləri həll olunan, abadlaşan, yeni inzibati binalar tikilən, əhalinin məşğulluğu və yaşayış şəraiti təmin olunan yaşayış məntəqələridir. Bu gün Xok kəndində məktəbin, kənd və xidmət mərkəzlərinin,

həkim ambulatoriyasının fəaliyyəti təmin edilmiş, kənd yolu abadlaşdırılmışdır. Mənzillərə fəsiləsiz olaraq elektrik enerjisi və təbii qaz verilir, keyfiyyətli rabitə xidməti göstərilir. Kənddə əhalinin məşğulluğu da diqqət mərkəzində saxlanılır, sakinlərə güzəştli şərtlərlə kreditlər verilir. Həmçinin Xok kəndində 945 nəfər dövlət büdcəsindən müavinət, pensiya və əməkhaqqı formasında vəsait alır”.

Ali Məclisin Sədri demişdir: “Xok kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi, aparılan abadlıq işləri insanların rahatlığına xidmət etməklə yanaşı, kəndin simasını da tamamilə dəyişmişdir. Qurulanlar, yaradılanlar kənddə fəaliyyət göstərən dövlət qurumlarının, eləcə də kənd əhalisinin üzərinə mühüm və-

zifələr qoyur. Yerli idarəetmə qurumları və sakinlər bundan sonra da kəndin inkişafında yaxından iştirak etməli, qurulanları qorumaq, yaşıllıqların artırılmasında, fərdi təsərrüfatların genişləndirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər”.

Ali Məclisin Sədri bu işlərin görülməsində sakinlərə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

İki mərtəbədən ibarət olan kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kənd mədəniyyət evi və 83 yerlik zal yerləşir.



Rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində Xok kəndində mühüm tədbirlər görülmüş, mərkəzdə yerləşən rabitə evində poçt bölməsi yaradılmış, bank xidməti təşkil olunmuşdur. Burada 820 nömrəlik elektron avtomat telefon stansiyası quraşdırılmış, mobil operatorların xidməti təmin edilmiş, fiber-optik rabitə xətti çəkilmişdir. Bu da kənddə abunəçilərə yüksək səviyyədə telefon, video-telefon, IP televiziya, genişzolaqlı internet

və digər elektron xidmətləri göstərməyə imkan verəcəkdir. Hazırda kənddə bu xətt üzərində 51 internet istifadəçisi vardır.

Kənd mərkəzində baytarlıq məntəqəsinin fəaliyyəti üçün də lazımı şərait yaradılmış, dərman preparatları qoyulmuşdur. Baytarlıq məntəqəsi kənddə mal-qaranın təhlükəli xəstəliklərdən qorunmasında, heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmaması üçün planlı şəkildə epizootiya əleyhinə profilaktik



tədbirlərin aparılmasında, heyvandarlıq məhsullarının sanitariya keyfiyyətinə nəzarətin həyata keçirilməsində mühüm rol oynayacaqdır.

Binada kənd kitabxanasının fəaliyyəti də təmin olunmuş, kitabxana fonduna 3 minə yaxın kitab verilmişdir.

Kəndlərdə aparılan quruculuq işləri zamanı polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, polis sahə inspektorlarının fəaliyyəti üçün zəruri şəraitin yaradılması da diqqət

mərkəzində saxlanılır, kənd mərkəzlərində sahə məntəqələri üçün otaqlar ayrılır. Bu da polis sahə inspektorlarının yerli idarəetmə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərməsini təmin edir. Yaradılan şərait Xok kəndində də əhali arasında hüquqi maarifləndirmə tədbirlərinin, eləcə də profilaktika işinin gücləndirilməsinə imkan verəcəkdir.

Binanın həyatında abadlıq işləri aparılmış, ağac və gül kolları əkilməmişdir.

Xok kəndində xəstəxana tipli yeni həkim ambulatoriyası fəaliyyətə başlamışdır



Muxtar respublikada səhiyyə infrastrukturunun müasirləşdirilməsi əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına, insanların lazımı tibbi xidmətlərlə təmin olunmasına imkan verir.

Noyabrın 18-də Xok kəndində yeni həkim ambulatoriyasının açılışı olmuşdur.

Tibb bacısı Leyli Həsənova həkim ambulatoriyasında yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kollektivi salamlamış, yeni həkim ambulatoriyasının istifadəyə verilməsi münasibətilə onları təbrik edərək demişdir: “Xok kəndi muxtar respub-

likanın böyük yaşayış məntəqələrindən biridir. Kənddə 5 mindən artıq əhali yaşayır. Kəndin böyüklüyü və əhalinin çoxluğu nəzərə alınaraq burada həkim ambulatoriyası yaradılmış və müvafiq ştatlarla təmin olunmuşdur. Bu il ambulatoriya üçün yeni bina tikilmiş, lazımı tibbi avadanlıqlar verilmişdir. Yaradılan şərait və mövcud tibbi personal kənddə səhiyyə xidmətinin nümunəvi şəkildə qurulmasına imkan verəcəkdir”.

Ali Məclisin Sədri demişdir: “Səhiyyə xidməti kəndlərdən başlamalıdır. Bunun üçün, ilk növbədə, səhiyyə ocaqlarının tikilməsi və ixtisaslı kadrlarla təminat diqqət mərkəzində saxlanılmalıdır. Son illər muxtar respublikanın



kəndlərində yeni tibb ocaqları tikilərək istifadəyə verilmişdir. Həmçinin muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində müvafiq ixtisasların açılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına şərait yaratmışdır. Bu gün Xok kənd həkim ambulatoriyası da həkim və orta tibb işçiləri ilə təmin olunmuşdur. Ambulatoriyanın kollektivi göstərilən qayğıdan səmərəli istifadə etməli, əhali arasında səhiyyə maarifi işini gücləndirməli, gigiyenik qaydalara əməl edilməli, insanların sağlamlığının qorunması sahəsində ardıcıl tədbirlər görülməlidir”.

Ali Məclisin Sədri bu vəzifələrin yerinə yetirilməsində kollektivə uğurlar arzulamışdır.

Açılışı bildirən lent kəsildikdən sonra həkim ambulatoriyasına baxış olmuşdur.

İki mərtəbədən ibarət olan binada 11 otaq, o cümlədən stomatoloq üçün kabinə, pediatr, palata, doğuş, peyvənd, aptek, mama və manipulyasiya otaqları yerləşir. Ambulatoriya lazımı tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Haliyada ambulatoriyada 11 tibb işçisi sakinlərə xidmət göstərir. Tibb işçiləri peyvənd işinin vaxth-vaxtında aparılmasına və gigiyenik qaydalara əməl olunmasına, səhiyyə maarifi işinin ardıcıl olaraq həyata keçirilməsinə diqqət yetirirlər.

Həkim ambulatoriyasının həyatında da abadlıq işləri aparılmışdır.

Kənddə yeni xidmət mərkəzi istifadəyə verilmişdir



Həmin gün Xok kəndində yeni xidmət mərkəzinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat

malları mağazaları fəaliyyət göstərəcəkdir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.

Ali Məclisin Sədri xidmət mərkəzindəki mağazalara baxmış, satılan malların keyfiyyəti və göstərilən xidmətin səviyyəsi ilə maraqlanmışdır. Bildirilmişdir ki, mağazalarda yerli kənd təsərrüfatı və sənaye məhsullarının sa-



tışına daha çox üstünlük verilir, istehlakçıların gündəlik tələbatı nəzərə alınır.

Xidmət mərkəzinə baxışdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, muxtar respublikanın bütün bölgələrini əhatə edən tikinti-quruculuq işləri Xok kəndini də əhatə etmişdir. Yeni sosial ob-

yektlərin istifadəyə verilməsi, yaradılan şərait, suvarma və içməli su ilə təminat kəndin inkişafına, məskunlaşmanın artmasına səbəb olmuşdur. Sakinlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, muxtar respublikamızın inkişafına öz töhfələrini verməlidirlər.

Ardı 4-cü səhifədə



Kənd ağsaqqalı Yadulla Bağirov muxtar respublikanın bütün bölgələrini əhatə edən tikinti-quruculuq və abadlıq işlərini ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nə-

ticəsi kimi dəyərləndirmiş, göstərilən qayğıya görə kənd sakinləri adından minnətdarlıq etmişdir.

* * *

Muxtar respublikanın kəndlərində aparılan

kompleks tikinti-quruculuq işləri ilə yanaşı, bir sıra abadlıq tədbirləri də görülür, kəndlərin rabitə, elektrik, qaz və su xətləri yenilənir. Xok kəndində də 410 metr fiber-optik, 4800 metr elektrik, 264 metr qaz və 470 metr

yeni içməli su xətti çəkilmiş, yaşıllıqlar salınmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

“Araz-Naxçıvan”ın növbəti qələbəsi



Azərbaycan I divizionunun 10-cu turu da “Araz-Naxçıvan” futbol komandası üçün uğurlu oldu. Bundan əvvəlki oyunda doğma arenada “Bakılı”nı məğlubiyyətə uğradan muxtar respublika klubu bu dəfə paytaxtın digər bir təmsilçisi “MOİK”i də (Mərkəzi Ordu İdman Klubu) məğlub etməyi bacardı.

İki görüş

“Araz-Naxçıvan” hələ 2001/2002-ci illər mövsümündə “MOİK”lə 2 dəfə qarşılaşmış və birində qələbə qazanmış, digərində isə meydanı məğlub tərk etməli olmuşdu. Xüsusilə Bakıda keçirilən oyun qolların sayına görə yadda qalmışdı: 3:4.

“Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev yetirmələrini bu matç üçün xüsusi hazırlamışdı. Düzdür, komandamız 11 il bundan öncə səfərdə məğlubiyyətlə üzləşmişdisə, “ev”də minimal hesabla qalib gəlməyi bacarmışdı. I divizionda öz dəst-xətti ilə seçilən “Araz-Naxçıvan” bu görüşdə də meydana 4-3-3 taktikası ilə çıxmışdı. Matçın taleyini elə ilk hissədə həll etmək istəyən Əsgər Abdullayev yetirmələrinə hücum xəttində aktiv olmalarını tapşırırmışdı.

“MOİK”ə gəlinə, meydan sahibləri cari mövsümdə qeyri-adi çıxışları ilə hamını təəccübləndirməkdədirlər. Son iki turu qələbə ilə başa vuran “MOİK” ötən mövsümün çempionu “Ağsu”dan da xal almağı bacarıb. Həmçinin Bakı klubu bir sıra iddialı komandalardan xal almaqla hamının diqqətini cəlb edib. Bu futbol komandası yeni baş məşqçi Namiq Adilovun rəhbərliyi altında istənilən iddialı komandadan xal almağa qadir olduğunu nümayiş etdirməkdədir.

Davidin uğurlu seriyası

Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “MOİK” qarşısına ideal heyətlə çıxan “Araz-Naxçıvan”ı bu görüşdə azarkeşlər tək buraxmadılar. Belə ki, ötən həftə Bakıda yeni yaradılan “Nəqşicahan” fan-klubunun 200-dən çox azarkeşi matçın keçirildiyi stadionda sevimli komandalarını dəstəklədi.

İlk dəqiqələrdən sərt mübarizə şəraitində keçən matç ələ almaq istəyən referi Anar Salmanov ara-sıra futbolçulara vərəqə göstərərək görüşdə təzyiqin artmasına səbəb olurdu. İlk hissənin ortalarında üstünlüyü tam olaraq ələ alan muxtar respublika təmsilçiləri bir neçə epizodda hesabı açə bilərdilər. Xüsusilə David Cəniyevin mükəmməl zərbəsi qapı tirində “partlayandan” sonra rəqib qapısına hücumların sayı daha da artmağa başladı. Sol cənahdan edilən ardıcıl asmalar və uzaqdan zərbələr “MOİK”in müdafiə xəttində vəlvələ yaratmışdı. Buna baxmayaraq, topun qapı xəttini keçməməsi futbolçularımızın da psixoloji durumunu çətinə salırdı. Böyük azarkeş dəstəyi ilə keçən matçın ilk hissəsində tabloda ki sıfırlar dəyişməz olaraq qaldı.

İkinci hissədə meydan sahiblərinin əsas məqsədi hesabı bu cür saxlamaq, qonaqların isə hədəfi Naxçıvana 3 xalla qayıtmaq idi. Buna görə rəqibin

baş məşqçisi Namiq Adilov müdafiə xəttini gücləndirdi. Onun əksinə olaraq Əsgər Abdullayev qələbə qazanmaq üçün heyətdə bir sıra dəyişikliklər etdi. Akif Tağıyev və Eşqin Quliyevin əvəzinə meydana Emin İmaməliyevlə Elgün Abbaslımı buraxan baş məşqçi hücumdakı təzyiqi daha da artırdı. Oyunda cənahları tam olaraq ələ alan qırmızı-ağlar matçın son 15 dəqiqəsini, demək olar ki, rəqibin cərimə meydançasında keçirdi. Sərbəst zərbələrdən edilən asmalar isə “MOİK” müdafiəsinin çaxnaşmada olduğunu göstərdi. Ardıcıl edilən bu hücumlar artıq qolun gələcəyini qabaqcadan xəbər verirdi. Hakimin matçın sonuna əlavə etdiyi son 4 dəqiqədə isə “Araz-Naxçıvan” istəyinə nail oldu. Sağ cənahdan Cavid Həsənovun cərimə meydançasında olan Emin İmaməliyevə ötürməsinin qarşısını rəqib müdafiəçilər kobudluqla aldılar. Anar Salmanov isə tərəddüdsüz olaraq penalti nöqtəsinə göstərdi. Referinin bu qərarı “MOİK” futbolçularının və rəsmilərinin etirazına səbəb oldu. Hətta bir məqamda rəqib futbolçular etiraz əlaməti olaraq meydanı tərk etmək istədilər. Sonradan meydana qayıdan “MOİK” futbolçuları penalti zərbəsinin yerinə yetirilməsinə tamaşa etdilər. Topa yaxınlaşan David Cəniyev topu qapıçının əks tərəfindən tora göndərdi – 1:0. Bu, “Araz-Naxçıvan”ın hücumçusunun cari mövsümdə rəqib qapılarında keçirdiyi 9-cu qol oldu. Bundan sonra əsəblərinə hakim ola bilməyən meydan sahibləri oyunu azlıqda başa vurmağa məcbur oldular. Belə ki, “MOİK”in kapitanı Zeynalabdin Hüseynov sürəklilə etirazlardan sonra meydana qovuldu. Hesabı sonadək qoruyan “Araz-Naxçıvan” cari mövsümdə 9-cu qələbəsini bayram etdi və liderliyini qorudu. Hazırda aktivində 28 xalı olan muxtar respublika təmsilçisi növbəti matçını noyabrın 23-də doğma arenada “Şuşa” futbol komandasına qarşı keçirəcək.

✎ Ceyhun MƏMMƏDOV

Muxtar respublika əhalisinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Mərkəzi Uşaq Xəstəxanasının, Doğum Mərkəzinin,

Uşaqlar kütləvi profilaktik tibbi müayinədən keçirilmişlər

Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Diaqnostika-Müalicə Mərkəzinin, dispanser və rayon mərkəzi xəstəxanalarının yaratdığı həkim briqadaları ayda bir dəfə müxtəlif ucqar dağ kəndlərində, yaşayış məntəqələrində olur, əhaliyə tibbi xidmət göstərərək onları müayinədən keçirirlər.

Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası ənənəni davam etdirərək Babək rayonundakı Zeynəddin kəndində olmuşdur. Pədiatr, stomatoloq, oftalmoloq, LOR, ftiziatr və laborantlardan ibarət briqada kəndin feldşermama məntəqəsində uşaqları kütləvi

profilaktik tibbi müayinədən keçirmişdir. Kənddə 44 nəfər 1 yaşa qədər, 725 nəfər 18 yaşa qədər uşaqlardan 110 nəfərinə tibbi xidmət göstərilmiş, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə

və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülmüşdür. 80 nəfər valideynlə səhiyyə məarif işi aparılmış, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilmişdir.

Xəstələrə pulsuz dərman və sarğı materialları verilmiş, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik köməklik göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti

Birinci yerləri tutmuş şahmatçılar ölkə üzrə seçmə yarışlarında iştirak edəcəklər

Noyabrın 16-da Naxçıvan şəhərindəki Şahmat Mərkəzində muxtar respublika üzrə şahmat birinciliyi keçirilmişdir. İki qrupda təşkil edilmiş yarışda 100-ə yaxın şahmatçı öz qüvvə və bacarığını sınamışdır. Doqquz turdan ibarət yarışda idmançılar İsvəcərə sistemi ilə mübarizə aparmışlar. Birincilikdə oğlanlar arasında Aydın İsmayilov, Pərviz Qasimov, Siyavuş Bağirov, Sadiq Qarayev, Seyid Hüseyn, qızlar arasında isə Qəndab Cəfəri, Aynur Kətanova, Fatimə İsmayilova, Yeganə Əhmədova və Zərrin Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Şahmat Federasiyasının təşkilatlığı ilə keçirilən yarışda fəxri yerləri tutmuş şahmatçılara diplomlar verilmişdir. Eyni zamanda birinci yerləri tutmuş idmançılar ölkə üzrə seçmə yarışlarında iştirak etmək hüququnu əldə etmişlər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

İtmişdir

Naxçıvan şəhərinin Qaraçuq kəndində yaşayan Qurbanov Əbülfəz Qurban oğlunun adına olan 367 inventar nömrəli texniki pasport və JN-250* nömrəli, 10304028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” itdiyindən etibarsız sayılır.

Allah rəhmət eləsin

Naxçıvan Müəllimlər İnstitutunun rektorluğu və professor-müəllim heyəti iş yoldaşları Əli Mirzayeva, atası QƏNBƏR MİRZƏYEVİN vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.	İlhamə Mustafayeva və kollecin kollektivi iş yoldaşları Xədicə Qaziyevaya, qardaşı ƏBÜLFƏZ QAZIYEVİN vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.
Naxçıvan Tibb Kollecinin direktoru İlhamə Mustafayeva və kollecin kollektivi iş yoldaşları Sübahət İsmixanov və Xəlidə Babayevaya, azizləri QƏRİB BUDAQOVUN vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.	“Şərq qapısı” qəzetinin kollektivi iş yoldaşları Məhəbbət Mirzəyevaya, azizi QƏNBƏR MİRZƏYEVİN vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.
Naxçıvan Tibb Kollecinin direktoru İlhamə Mustafayeva və kollecin kollektivi iş yoldaşları Mehriban Əliyeva və Pünhanə Ələkbərovaya, azizləri MƏHƏRRƏMİN vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.	Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin kollektivi iş yoldaşları Gülçin Tərvərdiyevaya, qardaşı ELXANIN vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.
Naxçıvan Tibb Kollecinin direktoru	Elxan Yurdoğlu ailəsi ilə birlikdə Sara Əzimovaya, azizi QÜDRƏTİN vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.



ŞƏRQ qapısı

Baş redaktor:
TURAL SƏFƏROV

Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, **Faks:** 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Nömrəyə məsul: Səbuhi Həsənov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnilib və “Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3940. Sifariş № 1045